

**VARIS QULİYEV**

AMEA Naxçıvan Bölmesi,

E-mail: varisquliyev@mail.ru

**CABBAR NƏCƏFOV**

AMEA Naxçıvan Bölmesi

E-mail: haci-cabbar71@mail.ru

## NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NADİR ABORİGEN ÜZÜM SORTU – MİSQALI

*Azərbaycanın ənənəvi üzümçülük bəlgələrinəndən biri olan Naxçıvan Muxtar Respublikasının "Misqali" sortu əziz qıymətli və az yayılan nadir sortlardan biridir. Bu qıymətli üzüm sortunun yetişdirilməsi və adlandırılması qədim bağbanlarımızın nə qədər bacarıqlı və biliqli olduqlarını bir daha sübut edir. Bu da sortun giləsinin bir misqal kütüyə malik olduğundan qaynaqlanır. Hazırkı dövrlər isə xalq seleksiyanının nailiyyyətlərini qorumaq, artırmaq və öyrənmək kimi məsuliyyətli bir işi bizim üzərimizə tarixi vəziyyəti kimi qoyur. Məqalədə Misqali sortunun təsvimizdən aparılmış üzənmüddəstili tədqiqatların nəticəsi olaraq biomorfoloji və təsərrüfat-texnoloji göstəriciləri təqdim olunmuşdur.*

**Açar sözlər:** üzüm, sort, salxum, gila, toxum, şərab, şəkərlilik, turşuluq.

Görkəmli alim prof. A.M.Neqrul göstərir ki, yabani üzümələ mədəni aborigen üzüm sortları arasında ən sıx əlaqə üzümçülük regionları arasında Gürcüstanda (Abxaziya, Quriya, Acarıstan, İmeretiya), Azərbaycanda (Quba rayonu, Dağlıq Qarabağ, Naxçıvan MR) və onlara qonşu olan rayonlarda, həmçinin Türkmenistanda (Qəribi Kopet dağ) müəyyən edilmişdir. Göstərilən rayonlarda müəyyən, lakin hər bir ölkədə fərqli yabani halda yayılmış mədəni üzüm tipləri vardır [1, s. 72-99, 2, s. 23-32, 4, s. 164-201, 6].

Naxçıvan MR-də üzümçülük agrar sektorun əsas sahələrindən biri olmaqla keçən əsrin 70-80-ci illərindən başlayaraq əhalinin maddi-rifah halının yüksəkdildiğindən önəmli yer tutmuşdur. Üzümçülüyün yenidən inkişafına gələcəkdə Dövlətin diqqətinin artacağını nəzərə alaraq Bioresurslar İnstitutunda Naxçıvan MR ərazisində mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə sistematik, botaniki, genetik və ampelografiq tədqiqini aparmaqla ərzidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalardan və 30-dan çox seleksiya üsulları ilə alınmış formalardan ibarət "Üzüm genofondu" kolleksiya bağlı salınmışdır. Tədqiqatlar nəticəsində 9 kişimiş, 29 süfrə, 19 universal və 35 texniki üzüm sortlarının ampelografiq tədqiqi aparılmış, aqrobioloji xüsusiyyətləri öyrənilmiş, bəynəlxalq miqyasda qeydiyyatdan keçirilməsi üçün ampelo-deskriptor xüsusiyyətləri hazırlanmışdır. Genofonda daxil edilmiş sort və formaların genetik əlamətlərinin, biomorfoloji və aqrobioloji xüsusiyyətlərinin kompleks şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, ərazidə yayılan çox müxtəlif irsi xüsusiyyətlərə malik olan aborigen üzüm sortlarının 31,3%-i süfrə, 12,6%-i universal, 56,1%-i isə texniki üzüm sortları qrupuna daxildirlər. Üzümçülüyün inkişafında yerli və dünya bazarlarına çıxarıla bilən, iqtisadi səmərəliliyi yüksək olan, diqqəti cəlb edən əmtəə görünüşüne malik kişimiş və süfrə sortlarının geniş

ərazilərdə becərilməsi, əhalinin təzə üzümə və ondan hazırlanın məhsullara olan tələbatını ödəməklə, yüksək maddi gəlirin əldə olunmasına nail olmaq mümkündür. Müşayyən edilmişdir ki, yetişmə müddələrinə görə 7 qrupda yerləşdirilən üzüm sortlarının ardıcıl plantasiyalarının salınması, geniş ərazilərdə becərilən bağlardan məhsulun konveyer üsulu ilə toplanılmasına, ilin 4-5 ayı ərzində bazarların təzə üzüm məhsulları ilə təmin olunmasına, sənaye müəssisələrinin isə 3-4 ay müddətində üzümə olan cətiyacının ödənilməsinə imkan verər.

Müşayyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının üzümülükla məşğul olan ayrı-ayrı bölgələrində özünün bioloji, morfoloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinə görə biri-birindən xeyli fərqlənən "yerli" üzüm sortları yaradılmış və inkiyadək yetişdirilməkdədir. Belə ki, Sədərək rayonunda Milax, Misqalı, Şərur rayonunda Qoyun gözü, Dəvə gözü, Qırmızı tayı, Səkinə xanım, Kangərlı rayonunda Şahtaxıt, Babek rayonunda Sarı kişmiş, Aldərə, Maşadi Əli, Qara Sarmo, Qara aldərə, Ağ Kəlməpür, Şahbuz rayonunda Qoç üzümü, Talibi, Batıx, Xəllili, Bəndi, Nəbi üzümü, Sahibi, Ordubad rayonunda Qırmızı Şəfi, Şahanqırı, Qiامي, Xəzənə, Naxşobi, Əlmordan və bir sır digər üzüm sortları üzüm bağlarında neccə bir "yerli" sort olmaqla digər yerli və gətirilmə üzüm sortları ilə müqayisədə həmisi üstünlük taşkil etmişdir. Bu məlumatlar bir sır alım və mütəxəssislərin elmi-tədqiqat işlərində də əks olunur [1, s. 218-720, 2, s. 181-185, 3, s. 46; 4, s. 5-24].

Misqalı sortu Naxçıvan Muxtar Respublikasının gec yetişən perspektivli aborigen üzüm sortudur (şəkil). Xalq seleksiyası yolu ilə yetişdirilmişdir. Sortun giləslərinin kütəsinin qədim ağırlıq vahidi olan və müsəlman ölkələrində müxtəlif rəqəmlərlə ifadə olunan misqal (4-4,4-4,8 qram) ilə adlandırılması əedadlarımızın yüksək dərəcədə həm elmlı, həm də həmlli olduqlarının əyani sübutudur. Naxçıvan MR-in standart sortudur. Morfoloji əlamətlərinə və agrobioloji xüsusiyyətlərinə görə Şərq süfrə sortları (*convar orientalis subconvar antasiatica Negr.*) ekoloji-coğrafi yarımqrupuna daxildir.

**Sinonimi:** Yoxdur.

### Botaniki təsviri

**Tənək:** Tənəkləri güclü inkişaf edir. Zoqları yerla sürünərək ətrafa yayılır. Yazda inkişaf edən tumurcuqların ən azı 95,0%-dən yeni zoqlar inkişaf edir. Məhsuldar zoqlar isə 44,4%-dən çox olur.

**Birillik zoqlar:** Birillik zoqların orta uzunluğu (0,85-2,8 m) 2,1 m-ə çatır. Payızda çubuqlarda buğumalar nisbətən tünd, buğumaraları isə açıq qəhvəyi rəngdə olmaqla, üzərində müxtəlif ölçülü tünd qəhvəyi ləkələr olur.

**Yaşıl zoqlar:** Yeni yaşıl zoqların tacında və 3-5-ci yarpaqların alt hissəsində ağ tükcüklər, həmçinin damarların üzərində qılıqlarla rast gelinmir. Zoğun yoğunlaşmış hissəsi açıq-mavi rəngdədir, təzə yarpaqların üzəri parlaq yaşlıdır.

**Yarpaq:** Yarpaqları orta irilikdədir (uzun. 14,0, eni 13,5 sm.), dairəvi, bəzən eninə oval formada, beşpəncəlidir, səthi düz, kənarları isə yuxarı yönəlmış formada olmaqla, üzəri nisbətən zəif torlu-qırışqlıdır. Yarpaq indeksi 1,03, sahəsi 135,86  $\text{sm}^2$ , orta damarın uzunluğu 7,5 sm-dir. Yuxarı yan kəsiyi əsasən orta dərinlidədir, bəzən dayaz, həm açıq, həm də qapalı formaldır. Açıq yan kəsiyi liraşkılıdır, qapalı yan kəsiyi isə əsasən açıq, ensiz kəsikli, iti diblidir. Birinci ellips formalı qapalı kəsikli yarpaqlara da rast gelinir. Aşağı yan kəsiyi isə dayaz, açıq tipli, itibucuqskılıdır. Yarpaq pəncələrinin ucu uzun, yanları maili, küt ucludur. Yarpaqların kənarındaki dişcikləri enli oturacaqlı, ucu kütdür. Dorzoventral yarpaqların alt hissəsi çülpəqdır.

**Saplaq:** Saplaq orta uzunluquda olmaqla (7,0-8,0 sm), solğun mavi rənglidir. Saplaq oyuğu açıq ensiz taglı, iti dibli, qapalı formada isə ensiz kəsiklidir. Bəzi hallarda

saplaq oyوغunda yarpağın aşağı sağ və sol pəncələri bir-birinin üzərini tam şəkildə qapayır. Eninə ellipsşəkilli, qapalı kəsikli yarpaqlara da rast gelinir.



**Şəkil.** Misqalı sortunun salxımı.

**Ciçək:** Ciçəkləri ikicinslidir. Erkəckikləri düz, uzun saplaqlı, dişcikdən hündür olmaqla yaxşı inkişaf etmişdir. Erkəckiklərdə tozluqlar yaxşı inkişaf etməklə 5, çox nədən hallarda 6 ədəd olur. Tozcuqların fertiliyyəti 96-99% olur. Ham öz-özüna, ham də çarpan tozlanır.

**Salxım:** Salxımları orta (uzun. 17,0-20,5 m, eni 8,0-12,0 sm), bəzən iri ölçülərə malikdir. Salxımların orta çəkisi 320 q, giləslərin sayı 125,0 ədəd, darağın çəkisi 3,1 q-dir. Qanadlı-konusvari, bəzən silindrik-konusvari formada olan salxımlarda giləslər orta sıxlıqda yerləşir. Salxımların saplığı uzun, qalınlaşmış şəkildə olmaqla, məhsulun tam yetişməsi dövrü odunlaşdır. Ona görə də salxımlar bar qolundan aslanlıqla qırılır.

**Gila:** Gilələri nisbətən ovalşəkillidir (uzun. 16,0-20,0 mm, eni 15,0-19,0 mm), gü-yümtül-ag rənglidir. Tam yetişmə dövründə gilələrin günəş düşən hissəsində çəhrayı rəngli müxtəlif ölçülü ləkələr əmələ gəlir. Gilələrin qabığı qızılı, çox nazik olduğundan içərisində toxumları zəif də olsa görünür, üzəri zəif ağımlı rəngli mium qatı ilə örtülr. Gilələri latlı-sırılı, xoşagalmış də malik olmaqla, bərkdir. Hər gilədə 2-3, bəzən 4 ədəd toxum olur.

**Toxum:** Toxumları xurdadır (uzun. 4,5 mm, eni 3,0 mm) oval formada, açıq qəhvəyi rənglidir. Xalaza oval formalıdır, ortadan basıqdır. Toxumun qarın yatağındakı şirinlik isə hissədə itir.

### Aqrobioloji və texnoloji xüsusiyyətləri

**Vegetasiya dövrü:** Orta-gec yetişən sortdur, tumurcuqların açılması 12-16 aprel, çiçəkləmə 10-18 iyun, gilələrin yetişməsi 14-20 sentyabr aylarında tamamlanır. Tumurcuqlar açıldandan məhsulun tam yetişməsinə qədər olan vaxt 158-165 gün davam edir. Tumurcuqların açılması aprel ayının birinci ongönlüyündə, çiçəkləmə iyun ayının ortalarında başlayır, məhsulun tam yetişməsi isə sentyabr ayının axırlarında baş verir. Tumurcuqların açılmasından çiçəkləməyə qədər 61-65 gün, gilələrin tam yetişməsinə qədər isə 160-165 gün davam edir (cədvəl 1).

**Məhsuldarlıq:** Hökəsəl məhsuldarlıq sortdur. 60-75 bar yükündə tənəkdən 8,0-10,0 kq məhsul toplanır. Hər hektarda 2600-2800 kol olarsa məhsuldarlıq 260-280 sentimetrə çatır. Salxımları orta kütəsi 241,0 q, ümumi şirə çıxımı 88,0%, şəkarlılığı 17,0-18,0 q/100  $\text{sm}^2$ , turşuluğu isə 6,0-7,0 q/dm<sup>3</sup>-dir. Oktyabr ayının ortalarında şəkarlılığı 20-22 q/100  $\text{sm}^2$ -ə yüksəlir. Məhsuldarlıq əmsali tənəkdə 0,81, barlı zoqlarda 1,8-dir. Məhsulu nəqliyyatla daşınmama dözdümlüdür (cədvəl 2).

Cədvəl 1

İllər	Tumurcuqların açılması		Çıçıklama		Gülərin yetişməsi		Tumurcuqların açılmasından, gün		Xəzər
	kütləvi	davametmə mündəri, gün	kütləvi	davametmə mündəri, gün	kütləvi	davametmə mündəri, gün	çıçəkləməyə qədər	gülərin yetişməsinə qədər	
2005	13.04	3	16.06	8	14.09	28	61	159	18.11
2006	12.04	5	18.06	9	20.09	31	65	164	14.11
2008	16.04	4	10.06	8	22.09	27	61	159	16.11
2009	08.04	4	13.06	8	21.09	27	65	162	16.11
2010	14.04	4	14.06	9	25.09	29	63	161	15.11
2017	09.04	5	11.06	8	18.09	26	60	158	20.11

Cədvəl 2

sakumun orta kütləsi, q	sakundakı gülərin say, adət	100 gilənin kütləsi, q	Gülədə, %-la	Şirədə		Məhsuldarlıq əmsali	bir tənəkdan məhsuldarlıq, kq			
				ümumi şirə çoxluğu, % - la	Şəkarlılıq, q/100 sm <sup>3</sup>	tərsuluşu, q/dm <sup>3</sup>	əsnəklik	bərə zəğarda		
328,0	127,0	246,0	7,5	3,7	87,0	18,5	6,0	0,81	1,8	13,0

**Xəstəliklərə, ziyanvericilərə və səxtalara dözlümlülüyü:** Göbələk xəstəliklərinə dözlüldür. Düzən ərazilərdə yarpaqlarda və salximlarda mildiyyə və oidiuma 0-1 bal yoluixma olmuşdur. Boz cürümə ilə yoluxma qeydə alınmamışdır. Dağətəyi ərazilərdə xəstəliklərə az sıraya bilinir. Dağətəyi və dağlıq ərazilərdə xəstəliklərə çox az yoluxur. Nisbatən (-19°C-ə) qədər səxtalara dözlümlüdür.

**Istifadə edilən məhsullarının xüsusiyyətləri:** Süfrə istiqamətli üzüm sortudur. Dağətəyi ərazilərdə kolda salxımlar ilk qar yağına qədər saxlanıla bilər. Salxımlarını asma üsulu ilə sərin yerde mart-aprel aylarına qədər saxlamaq mümkündür. Məhsulundan keyfiyyəti mövvcə istehsal olunur, mövvcədə şəkar 72,6 q/ 100 sm<sup>2</sup>, turşuluq 1,50 q/ dm<sup>3</sup>, nəmlik 17,3%, C vitamini 8,85 mq% olmuşdur. Orqanolepik qiymətləndirmədə (100 ballıq sistemlə) təzə məhsul 85 bal, mövvcə 82 bal almışdır. 3-3,5 kq yaş məhsuldan 1 kq mövvcə alınır.

**Klon və variasiyaları:** Gilə və salxımların formalarına görə 2 klonu qeydə alınmışdır.

**Ampelo-deskriptor xüsusiyyətləri:** Sortun ampelo-deskriptor xüsusiyyətləri bənəlxalq miqyasda qəbul edilmiş metodika əsasında öyrənilmişdir (cədvəl 3).

Cədvəl 3

Misqalı sortunun ampelo-deskriptor xüsusiyyətləri		
şifra	Morfoloji əlamətləri adları	İrsi əlamətlərin təzahürü forması
004	Tac üzərində ağ torabonər tükückilər	1 yoxdur
053	yeni yarpaqlarda ağ torabonər tükückilər	1 yoxdur
065	yarpağın sahənin sahəsi	5 orta irilikdə
067	yarpağın forması	4 dairəvi
068	yarpaq ponçalarının sayı	4 beşponçeli
069	yaşlı zoqlarda ilk 3-5 yarpaqların sahənin rəngi	5 yaşlı
074	yarpağın yandan görünüşü	3 konuların yuxarı yönürlü
075	yarpaq sahəndəki qabarcıqlar	3 zəif
076	yarpaq konarlarında dişçiklərin forması	3 hər iki tərəfi maili
079	saplığın oyugunun forması	3 açıq
082	yuxarı yan kəsiyin forması	3 pəncələri arca qapamır
084	yarpaqların alt sahəndə ağ torabonər tükückilər	1 yoxdur
085	yarpaqların alt sahəndə ağ qılıçlıqlar	1 yoxdur
093	saplığın əsas damarın uzunluğuna nisbəti	5 borabəndir
151	cığır tipi	3 ikiçinsiz
202	salxumun ölçüsü (uzunluğu + eni)	5 orta salxunlu
204	salxunda gülərin sıxlığı	5 orta sıxlıqda
206	salxum saplaşımının uzunluğu	5 orta
207	salxum saplaşımının odunlaşması	5 orta dərəcədə
220	gülərin ölçüsü (eni: uzunluğu)	5 orta (14-18 mm)
228	gülədə qabığın qalınlığı	5 orta
230	gilədə ləti hissənin rəngi	1 rəngsiz
232	ləti hissənin sululuk xassəsi	1 latlı-qırıcılı
234	ləti hissənin borkılılığı	2 bork
236	gülərin dad xüsusiyyəti	1 fərqlənmir
238	salxımlarda gülə saplaşımının uzunluğu	5 orta (5-12 mm)
241	gülələrdə toxumların cürcənməyə yararlılığı	3 tam yararlı
243	toxumun kütləsi	3 az (25 mq qədr)
304	gülərin tam fiziooloji yetişmə dövrü	5 orta yetişən
452	yarpaqlarda mildiu xəstəliyinə qarşı dözlümlülük	9 çox dözlümlü
453	salxımlarda mildiu xəstəliyinə qarşı dözlümlülük	9 çox dözlümlü
455	yarpaqlarda oidium xəstəliyinə qarşı dözlümlülük	9 çox dözlümlü
456	salxımlarda oidium xəstəliyinə qarşı dözlümlülük	9 çox dözlümlü
458	yarpaqlarda boz cürümə xəstəliyinə dözlümlülük	9 çox dözlümlü
459	salxımlarda boz cürümə xəstəliyinə dözlümlülük	9 çox dözlümlü
504	bir hektardan məhsuldarlıq, t/ha	9 çox yüksək, 17 t/ha çox
505	şirədə şəkarlılıq, q/100 sm <sup>3</sup>	5 orta, 18-20 q/100 sm <sup>3</sup>
506	şirədə tərsuluş, q/dm <sup>3</sup>	3 aşağı, 5-6 q/dm <sup>3</sup>
604	çubugların mümənitləşmə dərəcəsi, %	8 çox yüksək
629	məhsulun tam yetişməsinə qədər vegetasiya müddəti	9 orta gec yetişən, 155-165 gün
630	tənəklərdə tumurcuqların cürcəmə dərəcəsi	7 çox yüksək
631	səxtalara dözlümlülüyü	9 nisboton yüksək
632	yüksök temperaturda dözlümlülüyü	9 çox yüksək

**ƏDƏBİYYAT**

- Quliyev V.M., Nəcəfov C.S. və b. Azərbaycan ampeloqrafiyası: 3 cildə, I c., Bakı: Müəllim, 2017, 740 s.
- Quliyev V., Talibov T. Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası. Naxçıvan: Əcəmi, 2012, 587 s.

3. Quliyev V.M. Naxçıvan Muxtar Respublikasında üzümün genofondunun tətbiqi, qiymətləndirilməsi və seleksiyası. Kənd təsərrüfatı elm. dok. ... diss. avtoref. Bakı, 2012, 46 s.
4. Allaşverdiyev P.K. Сортовой состав и стандартный сортимент винограда Азербайджанской ССР. Баку: Азернешр, 1962, 75 с.
5. Лучшие сорта винограда СССР / Под редакцией А.М.Негруля. Москва: Колос, 1972, 224 с.
6. <http://vinograd.info/sorta>.

Varis Kuliev, Jabbar Najafov

## РЕДКИЙ АБОРИГЕННЫЙ ВИНОГРАДНЫЙ СОРТ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ – МИСКАЛИ

Сортовой состав винограда Нахчыванской Автономной Республики с давних времён считается богатым. Местные садоводы и селекционеры на основе дикорастущего винограда *V. sylvestris*, который широко распространился на Нахчыванской земле, выращивали много ценных и редких виноградных сортов. Одним из таких сортов является Мискали. В статье излагаются полученные результаты исследований биоморфологических и хозяйственно-технических показателей сорта.

**Ключевые слова:** *виноград, сорт, гроздь, ягода, вино, семена, сахаристость, кислотность.*

Varis Guliyev, Jabbar Najafov

## MISGALY AS A RARE ABORIGINAL GRAPE VARIETY OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

Vine varietal composition of Nakhchivan Autonomous Republic has long been considered to be rich. Local gardeners and breeders on the basis of wild vine *V. sylvestris*, which is widely spread in Nakhchivan land, cultivated many valuable and rare grape varieties. One of such varieties is Misgaly. The paper presents the results of research and biomorphological economic and technical indicators varieties.

**Keywords:** *grape, variety, bunch, berry seeds, vine, sugar, acidity.*

(AMEA-nın müxbir üzvü Maxsud Qurbanov tərəfindən təqdim edilmişdir)